

NAZİRLƏR



VIKTOR KLENOVSKI –
ÖMÜRİ-XEYRİYYƏ (SOSİAL
MÜDAFİƏ) NAZİRI



HƏMİD BAY ŞAHXTİNİSKI – MAARİF
VƏ MƏZHƏBLƏR NAZİRI



RƏŞİD XAN QAPLANOV –
MAARİF VƏ MƏZHƏBLƏR (MƏZHƏBLƏR)
NAZİRI; MƏLİYYƏ NAZİRI



NURMƏMMƏD BAY ŞAHSUAROV –
MAARİF VƏ MƏZHƏBLƏR (MƏZHƏBLƏR) NAZİRI;

CÜMHURİYYƏT PARLAMENTİNDƏ UNİVERSİTET MÜZAKİRƏLƏRİ

Azərbaycan Cumhuriyyəti siyasi səhnəyə gəlişinin ilk günlərindən maarif və mədəniyyət məsalələrinə müüm diqqət yetirirdi. Demokratianın yalnız savadlı xalqın hakimiyəti olduğunu yaxşı başa düşən Cumhuriyyət liderləri əhalinin bütün təbaqələrinin təhsilə cəlb edilməsini əsas hədəflərdən birləşdirirdi. Savad kurslarının açılması, ibtidai təhsil şəbəkəsinin genişləndirilmesi, Qazaxda Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi əsasında ayrıca seminariyanın, Bakıda Qızıl Gimnaziyasının təsis olunması bu istiqamətdə atılan uğurlu addımlardan sayılmalıdır. 1918-ci il iyunun 27-də türk dilinin dövlət dili elan olunması təhsilin milliləşdirilməsi ilə bağlı məsələni də bütün kəskinliyi ilə üzə çıxarmışdı.

Qarşısında çox ciddi problemlər dayanmasına baxmayaraq, hökumətin təhsil sahəsinə verdiyi böyük diqqət və əhəmiyyəti ölkənin baş naziri Fətəli Xan Xoyskinin 1918-ci il dekabrın 26-da üçüncü hökumət kabinetinin rəhbəri kimi parlament qarşısında program çıxışında vurğulanan aşağıdakı məqamdan da görmək mümkündür:

“Burada Xalq Təhsili Nazirliyi haqqında bir neçə söz demək istəyirəm. Bu nazirlik dövlətin və ictimai həyatın bünövrəsini təşkil edən bir qurumdur. Sizinlə ünsiyyət zamanı üzləşdiyim çətinliklər ana dilini bilməməyin necə kədərlü nəticələrə gətirib çıxardığını aydın göstərir. Özümüzə məqbul saymadığımız vəziyyəti başqa millətlərə də rəva görməməliyik. Hər kəsin öz ana dilində təhsil almaq haqqı vardır”.

Dini və milli mənşəbiyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni gözəl baxan Azərbaycan hökuməti mövcudluğunun ilk günlərindən təhsil şəbəkəsini inkişaf etdirmək və genişləndirmək, yeni təhsil ocaqları yaratmaq, Avropaya tələbə göndərmək, Türkiyədən müəllim və dərsliklər gətirməklə bir sıradə milli ali məktəb-universitet açmaq barəsində də ciddi düşünürdü.

Bu məqsədlə həla 1918-ci ilin sonlarında Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya universitetinin Bakıya köçürülməsi ilə bağlı təklif irəli sürülmüşdü. Gürcüstanda təhsilin ana dilində aparıldığı gürcü universitetinin təsis olunması nəticəsində Zaqafqaziya universitetinin fəaliyyəti, necə deyərlər, havadan asılı qalmışdır və belə bir vəziyyətdə onun öz işini Bakıda davam etdirməsi vəziyyətdən ən yaxşı çıxış yolu ola bilərdi. Lakin bu ali məktəbin rus millətçiliyi ruhunda köklənmiş professorlar şurası 1919-cu ilin yanvarında Azərbaycan hökumətinin dəvətini qabul etməmək haqqında qərar çıxarmışdı.

Xalq təhsili nazirinin müavini Həmid bay Şahxtinskiyin Tiflisə ezam olunması və universitet rəhbərliyi ilə aparılan danışqlar nəticəsində Bakının təklifi ilə bağlı mənfi münasibəti qismən dəyişdirmək mümkün olmuşdu.

Bunun ardınca Zaqafqaziya universitetinin rektoru prof. V.I.Razumovski, professorlar N.A.Dubrovski, L.A.İşkov, İ.S.Sitoviçdən ibarət heyat Azərbaycan hökuməti ilə müzakirələr aparmaq məqsədi ilə Bakıya gəlmişdi. Görüşlər zamanı hökumət bu məsələdə tam qərarlı olduğunu, Bakıda mütləq universitet açılacağını bir daha bəyan etmiş, son möhələt kimi 1919-cu il mayın 1-i müəyyənəlaşdırılmışdı.

Lakin Zaqafqaziya universitetinin Azərbaycana düşmən münasibəti bəsləyən professor-müəllim heyətinin təzyiqi nəticəsində göstərilən

müddət ərzində qərar qəbul etmək mümkün olmadı. Vəziyyəti belə görən təhsil nazirliyi mayın 1-də universitet açmaq əzmini bir daha bildirmiş və bu fikrin tərəfdarlarını Bakıya dəvət etmişdi. “Azərbaycan Dövlət Universitetinin tarixi” (1969) kitabının müəllifi prof. A. Atakişiyevin yazdığına görə, təhsil nazirinin müavini H.Şahxtinskiyin rəsmi müraciətindən sonra V.I.Razumovski başda olmaqla bir qrup alim Bakıya galib yerli universitetin təşkili istiqamətində çalışmağa razılıq verdi.

“Hökumətin qərarına əsasən Bakı universiteti, onun nizamnaməsi, ştat vəhidləri və smetası haqda qanun layihəsi hazırlanıb parlamentin təsdiqinə vermək üçün xüsusi komissiya yaradıldı. Komissiyanın sədri Bakı universitetinin gələcək ilk rektoru prof. V.I.Razumovski idi.

Onun tərkibinə Tiflisdəki Zaqafqaziya universitetinin dəha iki profesor, Bakı şəhər Dumasının, Neft Şurasının və Maarif Nazirliyinin nümayəndələri daxil edilmişdir. Hökumət ilkin zəruri xərclərin ödənilməsi məqsədi ilə komissiyyaya 1 milyon manat vəsait ayrılmışdı.

Komissiyanın 1919-cu il mayın 21-dəki ilk iclasında iştirak edən xalq maarifi naziri Nəsib Bay Usəbbəyov universitet ideyasının gerçəkləşməsi üçün hökumətin özündə asılı bütün tədbirləri vaxtı-vaxtında görəcəyinə, tələb olunan maliyyə vəsaitinə qızırğalanmayacağına bir daha zəmanət vermişdi.

İlk Azərbaycan universitetinin açılması yolundakı növbəti konkret adı 1919-cu il iyun ayının 12-də rəsmi “Azərbaycan” qəzetində “Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsi”nin dərci idi.

Bunun ardınca matbuatda və ictimai fikirdə universitet təsisini ilə bağlı geniş müzakirələr başlandı. Maraqlıdır ki, Azərbaycanı daim qaranlıq və cahalat içərisində qalmış bir ölkə kimi görmək istəyən Daşnakşütün partiyasının təmsilçiləri universitet ideyasının qatı aleyhdarları sırasında yer almışdır.

Daşnaklarla birləşdə rus millətçiləri da Bakıda universitet açılması və onun Azərbaycan dövlətinin idarəciliyinə keçməsinin qarşısını hər vasitə ilə almağa çalışırlar. Bu məqsədlə Rusiyanın cənubundakı silahlı qüvvələrin komandanı general A.I.Denikin hətta Bakıya köçməmək şərti ilə Zaqafqaziya universitetinə 21 milyon rubl maliyyə vəsaiti ayırmaya hazır olduğunu da bildirmişdi.

Azərbaycan universitetinin rus professorlar tərəfindən təsis, habelə təhsilin rus dilində aparılması milli düşüncəli insanlar arasında da müəyyən tərəddüd və fikir ayrılıqları yaradmışdır. Lakin hökumət üzvləri, eləcə də Azərbaycanın qabaqcıl ziyanlıları universitet ideyasını ilk gündən qatıyyatla dəstəkləmiş, nəticədə ictimai fikri öz arxalarınca aparmağı bacarmışdır.

Azərbaycan Cumhuriyyəti parlament respublikası olduğundan universitetin taleyi ilə bağlı son qərar parlamentin təsdiqindən sonra verilməli idi.

Bakı universitetinin təşkili ilə bağlı məsələ ilk dəfə parlamentin gündəliyinə 1919-cu il avqust ayının 21-də çıxarıldı. Maraqlı və simptomatik haldır ki, həmin gün iclasın sədri bütün həyatını Azərbaycan təhsilinin inkişafına hasr etmiş görkəmli maarif xadimi Sultan Məcid Qəzizada idi. Məsələ ilə bağlı maruze isə tanınmış publisist və ictimai xadim Mehdi bəy Hacınskiyə həvalə olunmuşdu.

Yuxarıda da qeyd olunduğu kimi, məsələ ali qanunverici organın müzakirəsinə çıxarılana qədər bir sıra mərhələlərdən keçib. Maarif Nazirliyi V.I.Razumovski komissiyanının iştirakı ilə universitetin 72 maddədən ibarət nizamnaməsini hazırlanıb hökumət təqdim etmişdi.

Universitet təsisini məsələsində cəmiyyətdə olduğu kimi, parlamentdə da fikirlər haçalanmışdı. “İttihad” və “Əhrar” fraksiyalarının bəzi deputatları hatta məsələnin gündəliyə salınmasına etiraz etdilər. Onlar prinsip etibarla Azərbaycanda universitet təsis ide-



Aslan Bay Səfikkürski, Aslan Bay Qardaşov, Səməd Bay Mehmandarov, Nəsib Bay Yusifbəyli, Məhəmməd Yusif Cəfərov, Rəşid Xan Qaplanov, Ağə Əminov, Məhəmməd Həsən Hacınski, Nəriman Bay Nərimanbaylı. Dekabr 1919

yasına qarşı çıxmasalar da, ölkədə ilk növbədə ibtidai və orta təhsil şəbəkəsi yaratmaq, ana dilində oxumağa və tədris etməyə qadir şagird müzakirələr başlandı. Maraqlıdır ki, Azərbaycanı daim qaranlıq və cahalat içərisində qalmış bir ölkə kimi görmək istəyən Daşnakşütün partiyasının təmsilçiləri universitet ideyasının qatı aleyhdarları sırasında yer almışdır.

Daşnaklarla birləşdə rus millətçiləri da Bakıda universitet açılması və onun Azərbaycan dövlətinin idarəciliyinə keçməsinin qarşısını hər vasitə ilə almağa çalışırlar. Bu məqsədlə Rusiyanın cənubundakı silahlı qüvvələrin komandanı general A.I.Denikin hətta Bakıya köçməmək şərti ilə Zaqafqaziya universitetinə 21 milyon rubl maliyyə vəsaiti ayırmaya hazır olduğunu da bildirmişdi.

Yalnız M.Ə.Rəsulzadənin işə qarışması və elmin beynəlmiləlliyi fikrini qüvvəti dəllərlə, o cümlədən Peyğəmbərin kalamları ilə əsaslandırması nəticəsində məsələ parlamentin 21 avqust iclasının gündəliyindən çıxarılmadı. Həmin iclasda deputatlardan S.Kravchenko (Vasili ata, “Slavyan-Rus cəmiyyəti”), Q.Qarabayov (“İttihad”), Y.Əhmədov (Bitəraflar), S.Vonsoviç (“Milli azlıqlar”), A.Əfəndizadə (“Əhrar”), S.Əğamalioğlu (“Hümmət”), Ə.Qarayev (“Hümmət”), M.Mixaylov (“Slavyan-Rus cəmiyyəti”), M.Mahmudov (“Müsəvat”) müzakirələrdə çıxış edərək universitet təsisini ilə bağlı fikirlərini bölüşdülər.

“Həmin dövrda Azərbaycanda idarəcilik baş nazir N.Yusifbəylinin formalaşdırıldığı dördüncü hökumət kabinetinin əlində idi. Bu hökumətdə xalq maarifi və dini etiqadlar naziri vəzifəsini milliyətə qumuz türkən Sorbonna məzunu, tanınmış ziyanı və ictimai xadim Rəşid Xan Qaplanov (1885-1937) tuturdu. Bundan əvvəl o, Şimali Qafqaz Respublikası hökumətində çalışmışdı.

İclasda iştirak edən R.Qaplanov müzakirələrin gedisi ni diqqətlə izləyərək millət vəkiliinin mülahizə və təkliflərinə öz münasibətini bildirdi. Nazırın çıxışı onun məsələyə kifayət qədər dərindən bələd olduğunu, ilk gündən başlayaraq universitet ideyasının qızığın tərəfdarlarından biri kimi tanındığını göstərirdi.

“Biz darülfünun açılması üçün gec davrandıq və çox vaxt qeyb etdi. Əgər biz Qara bayın (parlementdəki “İttihad” fraksiyasının rəhbəri doktor Qara bay Qarabəyov nəzərdə tutulur - V.Q.) təklifini qəbul edər, layihəni bərayi-tədqiq fraksiyalara göndərərsək, vaxt qayıb olacaq, əmin olun ki, darülfünun bu sənə açılmayıcağı kimi, gələcək sənədə açılmayıcaqdır”, - deyə sözünə başlayan R.Qaplanovun qətiyyəti ilk universitetin Azərbaycan Cümhuriyyəti dövründə açılmasında, Cümhuriyyətin adı ilə bağlanmasında müüm rol oynadı.


O, universitetin məqsəd və vəzifələrinə də kifayət qədər müüm meyarlarla yanaşırdı. Xalq maarifi nazırının təsəvvüründə universitet, sadəcə, müyyən sahələr üzrə mütəxəssis hazırlığı mərkəzi deyil, elm və mədəniyyət mərkəzi, millatın mənəvi iradəsinin və intellektual gücünün simvollarından biri kimi ortaya çıxmali idi: “Biz darülfünunu yalnız açıqda qalmış (burada “işsiz” - V.Q.) bir kaç müəllimi, bir kaç tələbəni hazırlamaq üçün açmayıraq. Bilirsiniz ki, hər bir mədəni millət və qövm darülfünun haqqındaki fədakarlıqlaşınmaz. Bu müüm və müqəddəs vəzifəni şayani-şərait təhtində (müvafiq şərait yaranıqda - V.Q.) qəbul və ifa edir. Və yena də məmləkatımız daxilində açılacaq olan darülfünun mövcudiyəti ilə biz vətənimizi daha başqa bir surətdə Avropaya göstərəcək və hürə yaşamağa layiq bir millət olduğumuza da bu surətlə add və isbat eədəcik”.

R.Qaplanovun fikrincə, universitet yeni, hür və müstəqil Azərbaycanın mədəni dünyaya göndərdiyi müüm mesajlardan biri olmalı idi. “Biz məsələni dövlətin mənafəyi nöqtəyi-nəzərindən tədqiq və mülahizə etməliyik, - deyə o, universitetin, sadəcə, müəllim, yaxud həkim hazırlığı üçün açıldığını düşündür millət vəkiliinin fikri ilə razılışmayaraq əlavə edirdi: - Biz cəhəna elan edirik ki, hürə yaşamağa haqlı müştəqil bir millət. Bunu yalnız elanımız kafi deyildir. Təzahürati-milliyəmizi daha ziyadə təhqiq etmək və onu gələcəyə hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək, əmin olalı ki, istiqbalda bütün fənaliqların öünü almış və millatımızı sahili-salamətə sövq ilə fəlakətdən və fənaliqlardan qurtarmış oluruq”. Onun fikrincə, universitet yalnız tədris deyil, dəha çox mənəvi mərkəz, bir beynin mərkəzi kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı – zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmağı idı.

Mahz bu səbəbdən də xalq maarifi naziri kimi Rəşid Xan Qaplanov hələlik xaricə tələbə göndərmək, universitet təşkilini isə daha münasib vaxta saxlamaq təklifi ilə razılaşmirdi. Onun fikrincə, bu, ilk növbədə, maliyyə baxımından özünü doğrultmurdu. “Yaxında Avropaya bərəyi-təhsilsə göndərilən yüz əfəndinin bir sənəlik xərcinin nə qədər böyük

yekun tutduğunu görəcəsiniz”, - deyə universitet təsis üçün 5 milyon manat ayrılmışına tərəddüd edən millət vəkili salmağa çalışırdı. Nazır 100 nəfər azərbaycanlı gəncin Avropa universitetlərinə göndərilməsini müsbət bir qərar kimi alqışla da, eyni məbləğə Bakı universitetində üç yüz tələbənin təhsil almaq imkanı qazanacağının və onların yerli tələblərə daha yaxşı cavab verəcəklərini unutmamağı da xahiş edirdi.

Rəşid Xan Qaplanov kifayət qədər realist idi. Berlin, yaxud Paris universitetinin verdiği təhsilla, həmin şəhərlərin elmi-mədəni mühiti ilə Bakı universitetinin imkanlarının bir olmayacağı yaxşı başa düşdü. Lakin nəyin bahasına olursa-olsun, ilk addımı atmaq, universiteti açmaq lazım idi. Ona görə də qəti əmin idi ki, "... darülfünunumuz olursa, bütün istəyimiz və diləyimiz hasil olur. Bu darülfünun rus və



Rəşid Xan Qaplanov

qeyri lisanda olsun, əgar layiqli professorlar tahtı-idarəsində olsa, bizim dövlətimizə xidmət edəcək!”

“Yoxdan bir bayraq yaradanlar” bütün başqa ciddi təşəbbüsler kimi, universitet təsisinə də əslində quru yerdə başladıqlarının fərqində idilər. Lakin onlar qurmaq istədikləri halal və demokratik sistem nəticəsində bütün digər müsbət başlanğıclar kimi, universitet ideyasının da uğuruna inanırdılar: “Boylu darülfünunu açıldıqdan sonra getgedə bizim tələbələrimiz çıxalacaq və 5-6 sənə təhsil dəvamından sonra bizim də icab edilən alımlarımız mükəmməl suratda oradan çıxacaqdır və bəlkə də, professorlarımız da kəndimizdən olacaqdır”, - deyə hətta universitet məsələsinin parlament gündəliyinə salınmasına tərəddüd doğurduğu 21 avqust 1919-cu ildə Rəşid Xan Qaplanov gələcəyə bələ qəti ümidi baxırdı.

O, Azərbaycan türkərinin təbiət etibarı ilə nacibliyinə, humanizm və xeyirxahlığına, ərək genişliyinə inanırdı. Odur ki, rus professorların rus dilində təhsil verəcəkləri universitetdə “xristian tələbələr əksariyyət ilə bizim tələbələrin əqaliyyətinə (azlıq - V.Q.) qalib gələcəklər” tipli fikirlərə qatıyyatla etirazını bildirərək parlament kürsüsündən bəyan edirdi: “Mən də deyirəm, iki-üç sənədən sonra bizim tələbələrimiz əksariyyət kəsb edəcəklər. Mən zənn edirəm ki, biz türklərə bu kimi müləhizət ilə hissiyata təbe olmaq lazım deyil. Əgər biz böyük qövm isək, alicənəbanə bir tarzda kəndimiz üçün istədiyimiz və kəndimiz malik olduğumuz hüquq Başqalarına da bəxş etməliyik”.

Universiteti qutsal ibadətgahlarla bir tutan R.Qaplanov müzakirələrin ilk günündən çıxışını aşağıdakı sözlərlə bitirmişdi: “Biz müsəlmanlar məscidin müqəddəs yer olduğunu nəzəra alaraq ora daxil olanda ayaqqabımı soyunurq. İstərdim ki, darülfünuna da eyni münasibət bəslənilsin. Yəni bu elm məbadına girərək müləhizəti-şaxsiyyə, siyasiyyə və firqa nizalarını unudaraq girməlidir. Əminəm ki, bu darülfünunə istiqbali-milliyəmizi (millətimizin gələcəyini - V.Q.) təmənedici bir məbədi-elm nəzəri ilə baxacaqıq”.

Bakı universitetinin təşkili ilə bağlı müzakirələr parlamentin 25 avqust, 28 avqust, 1 sentyabr, 18 sentyabr 1919-cu il tarixli iclaslarında davam etdirildi, qanun layihəsi ikinci və üçüncü oxunuşdan keçirilərək qəbul olundu. Həmin iclaslarda daha çox təşkilati-texniki məsələlər – universitet üçün müvafiq şərtlərə cavab verən bina və avadanlıqlar alda ediləsi, büdcənin müəyyənləşdirilməsi, dekan və rektor seçkisi, təhsil ocağının muxtarlıyyət statusu və s. müzakirəyə çıxarılmışdı. R.Qaplanov millət vəkilli ilə bir sırada təhsil naziri kimi parlament müzakirələrinin bu hissəsində də yaxından iştirak edir, problemlərlə bağlı öz münasibətini bildirir, hall yollarını göstərməyə çalışırı.

O dövr Bakısında iki ən münasib tikilinin – Bakı Kommersiya Məktəbi (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti) və Birinci Gimnaziya (indiki İqtisad Universiteti) binalarının Bakı Universiteti üçün ayrılmışında nazır R.Qaplanovun sona qədər dirəniş göstərməsi müüm rol oynadı. Universitetin ilkin maliyyələşdirilməsində tərəddüd keçirən bir sıra parlament üzvlərini inandırmaq baxımından da onun əsaslı təhlil və dəlilləri yerinə düşdü. Neticədə, ilkin mərhələ üçün 5 milyon manatlıq büdcə formalasdırmaq mümkün oldu. Həm də smeta hələ universitet nizamnamasından əvvəl qəbul edilmişdi.

Bakı universiteti başdan-başa qeyri-türk professurənin nəzarətində olsa da, parlament ilk ali məktəbə muxtar özünüdürə statusu verməkdən çəkinmişdi. R.Qaplanov yalnız bir məsələyə – tələbələrin rektor seçkisində iştirakına etirazını bildirdi. Dövrün şərtləri, tələbə gəncliyin sosialist ideyalara böyük rəğbəti, hər yerde “bütlər sindirməq” əhval-ruhiyyəsinin mövcudluğu nəzərə alınarsa, bu, tamamilə təbii və anlaşıqlı yanaşma tarzı idi. Təsadüfi deyil ki, həmin məsələdə M.Ə.Rəsulzadə və Rəşid Xan Qaplanovun opponenti bolşevik Ə.Qarayev idi...

Əlbəttə, R.Qaplanovun parlamentdəki çıxışlarından gətirdiyim bu sitatlar ilk universitetimizin yaradılması ideyasını yalnız onun adı və fəaliyyəti ilə bağlı təsəvvürü yaratmamalıdır. Universitet Azərbaycanın qabaqcıl oğullarının kollegial iradəsinin və istəyinin bəhəsi idid. Təsadüfi deyil ki, ilk rektor V.I.Razumovski 25 avqust



1919-cu il tarixli iclasda parlament üzvləri qarşısındaki çıxışında bu cəhətə diqqət yetirərək demişdi: “Gördüyüüz böyük tarixi iş, həqiqətən də, çox diqqətli yanaşma tələb edir. Xoşbəxtəm ki, bura da partiyaların hamisinin son dərəcə vəcdanlı münasibətinə şahid oluram. Tak Azərbaycan deyil, bütün müsəlman dünyası üçün böyük tarixi hadisənin baş verdiyi bu anlarda parlament üzvləri ilə birlikdə ictimaiyyətin təmsilçiləri da burada görmək mani hədsiz sevindir”. Vətəndaşların öz evlərindən hələ mövcud olmayan universitet kitabxanası üçün kitab və əlyazmalar gatırmalarını, ianalar verməsini da professor Razumovski Azərbaycan xalqının elm və təhsil təşnaliyi ilə izah edirdi.

“Bütün avqust ayı davam edən gərgin müzakirələrdən sonra parlament özünün 1 sentyabr 1919-cu il tarixli iclasında dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin təsisini haqqında tarixi qərar çıxarı. Bir sözə, ilk universitetimizin təsisini Azərbaycan ictimai-mədəni fikrinin və Azərbaycan dostlarının əlbir saylarının bəhəsi idi. Qardaş qumuz xalqının oğlu Rəşid Qaplanovun da bu sıraya qoşulması, bəlkə də, onun lazımı məqamda lazımi yerdə olması ilə izah edila bilər. Amma insanlar bəla məqama xoşbəxt təsadüf yox, bütün həyatları boyu çəkdikləri zəhmət bahasına gəlib çıxırlar. Düşünürəm ki, universitet açmaq xoşbəxtliyi qazanan Rəşid Xan da bu mənada istisna təşkil etmirdi. 1919-cu ilin noyabrında müsəlman Şərqiñin ilk Avropa tipli universiteti kimi öz qapılarını çoxmillətli müəllim-tələbə kontingen-tinin üzüne açan Bakı universitetinin ideyadan gerçəye çevrilmasında onun da müayyən xidmətləri var idi.

Gələn il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universiteti Azərbaycan Cümhuriyyətinin xalqımıza ən qiymətli ərməğanlarından biri idi. ♦

Vilayət Muxtaroglu
professor